

# “Ulu Öndərin siyasetində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib.


**M**ayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQiDK) təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüne həsr olunmuş “Ulu Öndərin siyasetində dövlət-din münasibətləri: dünyəvilik və mənəvi birlik” mövzusunda videokonfrans keçirilib.

DQiDK-nin mətbuat xidmətinin “iki sahil”ə bildiriblər ki, videokonfransda iştirak edən konfessiya rəhbərlerini, dini icma üzvlərini, gəncləri salamlayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında milli-mənəvi, dini dəyərlərimizə qayğıdır və dəyərlərin təbliği, inkişafında ümummilli lider Heydər Əliyevin rolundan, tolerant və multikultural ənənələrə verdiyi önemdən bəhs edib.

Bildirib ki, ulu önder Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi esaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi ərsini ehtiva edən ideyanın - azərbaycanlılığın təşəkkül və inkişafında müstəsna rol oynadı. Sovet dövründəki dinlə bağlı sert qadağalar, din xadimlərinin repressiyalara məruz qalması, bütün dinlərə aid ibadət ocaqlarının dağıdılması, o cümlədən müstəqilliyyimizin ilk illərində bütün sahələrdə olduğu kimi, din sahəsindəki pərakəndəlik dinlə bağlı daha həssas, qətiyyətli, həm də məqsədyönlü siyasetin həyata keçirilməsinə zərurət yaratdı. Məhz ümummilli lider Heydər Əliyevin əsasını qoymuş uğurlu siyaset nəticəsində dövlət-din münasibətlərində həssas nəzarətə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərməyə başlanıldı. Müstəqil dövlətin ilk milli Konstitusiyasında dini etiqad azadlığı, vicedan azadlığı tam şəkilde təmin edildi, dünyəvilik prinsipi dövlət-din modelinin əsası kimi müəyyənəldərək.

Komite sədri qeyd edib ki, Azərbaycanın təməl prinsiplərini Ulu Öndərin ideyaları təşkil edən bugünkü nümunəvi dövlət-din, tolerantlıq modeli öz bəhəresini verir. Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoymuş siyasetin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla aparılmasının nəticəsidir ki, bu nümunə dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur. Dini məbədlərin inşası, bərpası və qorunması istiqamətində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi uğurlayan komitə sədri Fondun həyata keçirdiyi işlərin təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük eks-səda doğurduğunu bildirib.

Azərbaycanın dövlət-din modelinin milli hemrəylilik baxımından önemine toxunan M.Qurbanlı onun dinlərarası anlaşma ideyası təlqin etdiyini, Vətən müharibəsi dövründə nümunənin, milli-dini hemrəyliyimizin sınaqdan uğurla çıxdığını, ölkəmizdə yaşayan müxtəlif dinlərin, etnosların nümayəndələrinin Azərbaycanlıq ideyası etrafında “Dəmir yumruq” kimi birləşdiyini deyib.



Cıxışında sovet dövründə Azərbaycanda cəmi 17 məscidin fəaliyyət göstərdiyini, kilsə və sinagogların yararsız hala salındığını xatırladan M.Qurbanlı indi ölkəmizdə 2250 məscidin, 16 kilsə və 7 sinaqoqun olduğunu, 37-si isə qeyri-islam olmaqla 970 dini qurum dövlət qeydiyyatına alındığını deyib. Əlavə edib ki, dövlət müxtəlif konfessiyalara bərabər münasibət bəsləyir, İslam və qeyri-islam dini icmalara maddi dəstək verir, azsaylı xalqların müxtəlifliklerinin qorunması istiqamətində öz qayğısını əsirgəmir. Bü-

tün bunlar bir daha təsdiqləyir ki, müstəqil dövlətimizin siyaseti “Tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət” kimi Ulu Öndərimizin əzaqqörenliyi sayesində möhkəm, dayanaqlı özüllər üzərində qurulub. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə inkişaf edərək yeni-yeni uğurlara imza atır.

Qafqaz Məsələmləri idarəsi sədrinin birinci müavini, müfti Salman Musayev tarixi şəxsiyyətin dini sahəyə qayğısına diqqət çəkərək Onun İslam dininə olan ehtiramı, məscidlərin və digər dini ibadət yerlərinin yenidən qurulmasına verdiyi töhfələr barədə danışıb. Bildirib ki, Ümummilli Liderin xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dırçəldilmesi, məscidlərin, ziya-rətgahların bərpası ilə bağlı tədbirləri həyata keçirməsi Onun bir daha xalqa mənənə bağlılığını və İslami dəyərlərə sədaqətini göstə-

rən parlaq misallardır. Bibiheybət məscidinin də məhz Ulu Öndərin sayəsində yenidən tikildiyini bildirən S.Musayev bütün bunların Heydər Əliyevin dinə, İslamiyyətə olan dərin inam və hörmətinin göstəricisi olduğunu qeyd edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev multikultural dəyərlərə milli sərvət kimi yanaşaraq deyirdi: “Azərbaycanın çox-millətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzür... Azərbaycan onun ərazi-sində yaşayın bütün millət və xalqların ümumi Vətənidir... “Azərbaycan” sözü bizi həmişə birləşdirib”. A.Şirinov 2001-ci ildə ulu önder Heydər Əliyev tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitesinin yaradılmasının dövlət-din münasibətlərinin tənzimlənməsində uğurlu və əzaqqərən addım olduğunu diqqətə çatdırıb.

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının ordinarisi Vladimir Fekete bildirib ki, multikulturalizm və tolerantlıq siyasetini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edən Heydər Əliyevin bu prinsipini Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanda müxtəlif dini icmaların nümayəndələrini özlərini cəmiyyətin tərkib hissəsi hesab edir, din dövlətdən ayrı olسا da dövlətin diqqətini, qayığını və himayəsini hiss edirler.

Avrope Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovsky Ulu Öndərin Azərbaycanı böyük inkişaf yoluna çıxaran dahi şəxsiyyət olduğunu uğurlayaraq, ölkəmizdə multikulturalizm ənənələrinin formallaşması və bə modalın yaradılmasında Heydər Əliyevin çoxşaxəli xidmətlərini diqətə çatdırıb.

dər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrde olduğu kimi, ölkəmizdə dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini düzümlülük ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, dini abidələrimizin bərpası istiqamətində ardıcıl və məqsəd-yönlü tədbirlər həyata keçirildi. Məhz ulu önder Heydər Əliyevin əzaqqərən siyaseti nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığı ilə bağlı bir sıra mühüm müdəddələr salındı. Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq, konstitusiyada bütün dinlərin bərabərhüquqlu, hər bir vətəndaşın etiqad azadlığı olduğu xüsusi vurğulandı. Bununla dövlət-din münasibətlərində yeni bir merhəleinin esasının qoyulduğunu deyən millət vəkili, eyni zamanda, Onun müsəlman ölkəleri ilə əlaqələrin inkişafı, İslamin Qafqazda yayılması tarixinin öyrənilmesi, mədəniyyətlərə rəsədi diaqlo və dirlərarası əməkdaşlıq sahələrinin inkişafına yönəlik xidmətlərindən bəhs edib.

Cıxışına Ulu Öndərin “Tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürü” kələmi ilə başlayan Bakı şəhəri dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev bildirib ki, Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt həzirdə Prezident İlham Əliyev tərəfindən inamlı davam və inkişaf etdirilir. Buna görə də Azərbaycandakı bütün xalqlar özlərini serbest, rahat hiss edir, dini inanclarına görə mənfi münasibətlərə məruz qalmır, dövlətin hüquqlu vətəndaşları olaraq yaşayırlar.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov isə “tolerantlıq və multikulturalizm” terminləri yaranmamışdan önce də bu terminlərin ehtiva etdiyi principlərin ölkəmizdə tətbiq edildiyini, eləcə də respublikamızda dini və etnik zəminda münaqişa yaşanmadığını vurğulayıb. Rektor müstəqil Azərbaycan Respublikasında multikultural mühitinin qorunması, din-dövlət münasibətlərinin qurulmasında Heydər Əliyevin rolunun evezsiz olduğunu qeyd edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev multikultural dəyərlərə milli sərvət kimi yanaşaraq deyirdi: “Azərbaycanın çox-millətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir, üstünlüyümüzür... Azərbaycan onun ərazi-sində yaşayın bütün millət və xalqların ümumi Vətənidir... “Azərbaycan” sözü bizi həmişə birləşdirib”. A.Şirinov 2001-ci ildə ulu önder Heydər Əliyev tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitesinin yaradılmasının dövlət-din münasibətlərinin tənzimlənməsində uğurlu və əzaqqərən addım olduğunu diqqətə çatdırıb.

Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının ordinarisi Vladimir Fekete bildirib ki, multikulturalizm və tolerantlıq siyasetini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edən Heydər Əliyevin bu prinsipini Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanda müxtəlif dini icmaların nümayəndələrini özlərini cəmiyyətin tərkib hissəsi hesab edir, din dövlətdən ayrı olsa da dövlətin diqqətini, qayığını və himayəsini hiss edirler.

Avrope Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovsky Ulu Öndərin Azərbaycanı böyük inkişaf yoluna çıxaran dahi şəxsiyyət olduğunu uğurlayaraq, ölkəmizdə multikulturalizm ənənələrinin formallaşması və bə modalın yaradılmasında Heydər Əliyevin çoxşaxəli xidmətlərini diqətə çatdırıb.